

E-1494

Azərbaycan Respublikası
Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi
Apellyasiya şurasının
Qərarı

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin
Apellyasiya şurası

Z.T.Hacıyevin sədrliyi ilə,
üzlər – N.F.Nəsibova, E.Ş.Qafarov,

etiraz verən “SEDAT TAHİR TÜKETİM MADDELERİ SANAYİ ANONİM SİRKETİ”-nin /ünvanı: ASO 1. Organize Sanayi Bölgesi,Ural Caddesi, No:16,Sinan-Ankara,(TR)/ nümayəndəsi patent müvəkkili T.A.Yaqubovanın iştirakı ilə,

Z.T.Hacıyevin məruzəsilə etiraz üzrə işə baxaraq müəyyən etdi:

21.11.2017 il tarixdə “SEB SA” şirkətinə /ünvan: 4 chemin du Petit Bois,F-69130 ECULLY,(FR)/ məxsus olan “HOME & COOK” adlı əmtəə nişanının /siniflər: 16, 35, 41, 45/ 16-cı sinifin əmtəələri üzrə 928185 sayılı qeydiyyatına qarşı “SEDAT TAHİR TÜKETİM MADDELERİ SANAYİ ANONİM SİRKETİ”-nin nümayəndəsi patent müvəkkili T.A.Yaqubova tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə Apellyasiya şurasına etiraz ərizəsi daxil olmuşdur.

Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, “SEB SA” (FR) şirkətinə məxsus 928185 sayılı beynəlxalq qeydiyyat ilə mühafizə olunmuş “HOME & COOK” adlı əmtəə nişanı 23.03.2007-ci il tarixində 16 – *“Paper, cardboard and goods made of these materials, not included in other classes, namely tissues, tablecloths and paper table sets; rolls of paper for household use, paper bags, gift paper; cardboard boxes; printed matter, in particular books and magazines, cookery books, books in connection with nutrition and table arts, menu cards, invitation cards; instructional and teaching material (except apparatus) in particular, recipe cards for kitchen use; plastic materials for packaging not included in other classes, namely bags, sachets, films and sheets; paper filters for household use; pouches for microwave cooking (azərbaycan dilində - kağız, karton və bu materiallardan hazırlanmış məmulatlar, digər siniflərə daxil olmayan, yeni toxumalar, süfrələr və kağız masaları; evdə*

istifadə üçün kağız kağızı, kağız çantaları, hədiyyə kağızları; karton qutuları; biblioqrafiya, xüsusilə kitab və jurnallar, yemək kitabları, qidalanma və stolüstü incəsənət, menyu kartları, dəvətnamələr ilə bağlı kitablar; Xüsusilə təlimat və tədris materialları (aparatlardan başqa), mətbəx istifadə üçün resept kartları; digər siniflərə daxil edilməyən qablaşdırma üçün plastik materiallar, yeni çantalar, paketlər, filmlər və təbəqələr; ev istifadə üçün kağız filtrləri; mikrodalğalı yemək üçün torbalar” sinfin əmtələri üzrə qeydiyyatata alınmış və Azərbaycanda qeydiyyat 29.12.2011-ci il tarixində dərc edilmişdir. Bu nişanın qeydə alındığı tarixdən indiyə kimi “SEB SA” adından “HOME & COOK” əmtəə nişanı altında 16-ci sinfin əmtəələrindən heç biri Azərbaycan Respublikası ərazisində istifadə olunmamışdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinə əsasən *“qeydə alınmış əmtəə nişanı qeydiyyat tarixindən fasiləsiz olaraq 5 il ərzində istifadə olunmadıqda Apellyasiya şurası qeydiyyata xitam verə bilər”*. “HOME & COOK” əmtəə nişanını (IR928185) qeydiyyata alınan tarixdən sonra 5 ildən artıq müddət keçib. İddiaçı yuxarıda şərh olunanları nəzərə alaraq “HOME & COOK” əmtəə nişanının 16-ci sinif əmtələri üzrə 928185 sayılı beynəlxalq qeydiyyata xitam verilməsini Apellyasiya şurasından xahiş etmidir.

Apellyasiya şurasının iclası zamanı iddiaçının nümayəndəsi, patent müvəkkili T.A.Yaqubova bildirmişdir ki, iddiaçı “HOME & COOK” əmtəə nişanına dair 928185 sayılı qeydiyyata 16-cı sinfin əmtəələrinin siyahısını məhdudlaşdırmaqla yalnız ***“çap materialları, xüsusilə kitablar və jurnallar, kulinariya kitabları, qida və masa bəzədilmə incəsənətinə aid olan kitablar, menyu kartları, dəvətnamələr; təlim və tədris materialları (qurğular istisna olmaqla), xüsusilə mətbəx üçün resept kartları”*** (ingilis dilində *"printed matter, in particular books and magazines, cookery books, books in connection with nutrition and table arts, menu cards, invitation cards; instructional and teaching material (except apparatus) in particular, recipe cards for kitchen use"*) əmtələri üzrə qüvvədə qalmasına etiraz etmir.

Apellyasiya şurası etiraz ərizəsinə baxaraq, etiraz üzrə məruzəni, etiraz edən iddiaçının nümayəndəsi, patent müvəkkili T.A.Yaqubovanın çıxışını dinləyib, hesab edir ki, etiraz qismən təmin olunmalıdır.

Apellyasiya şurası etirazla tanış olduqdan sonra ona aid 170116201543 sayılı 01.12.2017 il tarixli məktubu “SEB SA” (FR) şirkətinin ünvanına göndərmişdir. Məktub “SEB SA” (FR) şirkətinə 06.12.2017 il tarixində çatdırıldı.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Apellyasiya şurası haqqında Əsasnamənin” 7.6 bəndində göstərilmişdir *“...Apellyasiya şurasının iclasının günü və yeri barədə xəbərdar edilmiş şəxsin iclasa gəlməməsi etiraza baxılmamaq üçün səbəb deyil”*.

Apellyasiya şurası müəyyən etdi ki, “HOME & COOK” adlı əmtəə nişanı 16, 35, 41 və 45-cı sinfin əmtələri üzrə 928185 nömrəsi altında 23.03.2007 il tarixdə “SEB SA” adına /ünvanı - 4 chemin du Petit Bois,F-69130 ECULLY,(FR)/ beynəlxalq qeydiyyata alınmışdır. Həmin əmtəə nişanının qeydiyyata 05.01.2012 il tarixdə Azərbaycan Respublikası ərazisinə şamil edilmişdir (2011/50 Gaz).

Apellyasiya şurası qeyd etdi ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, əmtəə nişanının istifadəsi kimi aşağıdakılar hesab edilir: *“Əmtəə nişanının və coğrafi göstəricinin, bir qayda olaraq, onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Onların reklamlarda, mətbu nəşrlərdə, lövhələrdə, Azərbaycan Respublikasında keçirilən sərgilərin və yarmarkaların eksponatlarında və əmtəələrin bazara çıxarılması ilə bağlı digər sənədlərdə tətbiqi də istifadə sayılır.*

Yuxarıda sadalan hallarda istifadə məqsədilə əmtəənin istehsalı, anbara yığılması, bazara çıxarılması, idxalı, ixracı da nişandan istifadə sayılır.

Əmtənin satış üçün təklif olunması, satışı və ya xidmətin göstərilməsi qeydə alınmış nişanlardan istifadəni təsdiq edir.

Əmtə nişanından istifadənin onun sahibi və ya bu Qanunun 28-ci maddəsinə uyğun olaraq lisenziya müqaviləsi əsasında istifadə hüququ olan şəxs tərəfindən həyata keçirilməsi əmtə nişanından istifadə sayılır.

Əmtə istehsalçısının və ya xidmət göstərəninin əmtə nişanı ilə yanaşı olaraq, aralarındakı müqaviləyə uyğun vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinə məxsus əmtə nişanından da istifadə edə bilərlər.”

“Əmtə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində qeyd edilmişdir ki, “Əmtə nişanından istifadə halının sübutu əmtə nişanının sahibinin üzərinə düşür”.

Etiraz ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində “HOME & COOK” adlı əmtə nişanının 16-cı sinifin əmtələri üzrə istifadə olunması ilə bağlı sübutlar “SEB SA” şirkəti tərəfindən Apellyasiya şurasına təqdim edilməmişdir.

Həmçinin iddiaçı “SEDAT TAHİR TÜKETİM MADDELERİ SANAYİ ANONİM ŞİRKETİ” “HOME & COOK” adlı əmtə nişanının 16-cı sinifin əmtələr siyahısının **“çap materialları, xüsusilə kitablar və jurnallar, kulinariya kitabları, qida və masa bəzədilmə incəsənətinə aid olan kitablar, menyu kartları, dəvətnamələr; təlim və tədris materialları (qurğular istisna olmaqla), xüsusilə mətbəx üçün resept kartları”** (ingilis dilində - "printed matter, in particular books and magazines, cookery books, books in connection with nutrition and table arts, menu cards, invitation cards; instructional and teaching material (except apparatus) in particular, recipe cards for kitchen use"əmtələrinin qüvvədə qalmasına etiraz etmir") əmtələri ilə məhdudlaşdırılmasını təklif edir.

İddiaçının xahişini nəzərə alaraq, Apellyasiya şurası hesab edir ki, “HOME & COOK” əmtə nişanının 16-cı sinifin əmtələri məhdudlaşdırılmaqla **“çap materialları, xüsusilə kitablar və jurnallar, kulinariya kitabları, qida və masa bəzədilmə incəsənətinə aid olan kitablar, menyu kartları, dəvətnamələr; təlim və tədris materialları (qurğular istisna olmaqla), xüsusilə mətbəx üçün resept kartları”** (ingilis dilində - "printed matter, in particular books and magazines, cookery books, books in connection with nutrition and table arts, menu cards, invitation cards; instructional and teaching material (except apparatus) in particular, recipe cards for kitchen use"əmtələrinin qüvvədə qalmasına etiraz etmir") əmtələri üzrə IR928185 sayılı beynəlxalq qeydiyyatı qüvvədə saxlanıla bilər.

Əmtə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir.

“Əmtə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən “Əmtə nişanının ... istənilən şəxsin ondan istifadə olunmaması barədə verdiyi ərizənin daxil olduğu tarixə qədər 5 il ərzində istifadə olunmadıqda müvafiq icra hakimiyyəti orqanının Apellyasiya şurası qeydiyyata xitam verə bilər”

Şərh edilənlərə əsasən və “Əmtə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı, 28-ci və 30-cu maddələrini rəhbər tutaraq, Apellyasiya şurası

Qərara aldı:

1. “HOME & COOK” adlı əmtə nişanının 16-cı sinifin əmtələri üzrə IR 928185 sayılı beynəlxalq qeydiyyatına qarşı “SEDAT TAHİR TÜKETİM MADDELERİ SANAYİ ANONİM ŞİRKETİ”-nin nümayəndəsi patent müvəkkili T.A.Yaqubova tərəfindən verilmiş etiraz ərizəsi əsaslı hesab edilsin və qismən təmin olunsun.

2. "HOME & COOK" adlı əmtəə nişanının 16-cı sinifin əmtəələri məhdudlaşdırılmaqla "çap materialları, xüsusilə kitablar və jurnallar, kulinariya kitabları, qida və masa bəzədilmə incəsənətinə aid olan kitablar, menyü kartları, dəvətnamələr; təlim və tədris materialları (qurğular istisna olmaqla), xüsusilə mətbəx üçün resept kartları" (ingilis dilində - "printed matter, in particular books and magazines, cookery books, books in connection with nutrition and table arts, menu cards, invitation cards; instructional and teaching material (except apparatus) in particular, recipe cards for kitchen use"əmtəələrinin qüvvədə qalmasına etiraz etmir") əmtəələri üzrə IR 928185 sayılı beynəlxalq qeydiyyatı Azərbaycan Respublikası ərazisində qüvvədə saxlanılsın.

3. Apellyasiya şurasının qərarının alındığı tarixdən 3 ay ərzində Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.

Apellyasiya şurasının sədri

Z.T.Hacıyev

Üzvləri:

N.F.Nəsibova

E.Ş.Qafarov